

IOT: 398DOI: <https://doi.org/10.30546/09081.2024.1.1015>.

## FOLKLORDA BƏZİ PREDMETLƏRİN SİMVOLİKASI

**Nizami ADIŞİRİNÖV**

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Folklor İnstitutu, Dədə Qorqud şöbəsinin böyük elmi işçisi

*drnizami1983@gmail.com*

ORCID: 0009-0003-0865-2855

### Məqalə haqqında məlumat

#### *Məqalənin tarixi*

Göndərildi: 2024-05-14

Yenidən işlənmiş formada alındı:

2024-06-07

Qəbul edildi: 2024-06-11

#### *Onlayn mövcuddur*

*Acar sözlər: simvol, folklor, üzüük, düymə, qılınc*

### XÜLASƏ

*Şifahi xalq yaradıcılığının müxtəlif janrları poetik ifadə tarzı baxımından hər zaman orijinallığı, özünəməxsusluğunu ilə diqqət çəkir. Bu orijinallıq xalqın yaradıcılıq prosesində müxtəlif aşyalara, predmetlərə münasibatında, yanaşmasında daha çox özünü göstərir. Bu predmetlər xalqın mövsiyi, dəvrəni, geyim tərzi ilə bağlı olub, eyni zamanda arxaik-mifik düşüncə tərzini də özündə əks etdirir. Məsələn, daha çox köçəri həyat tərzini keçirən və ovçuluqla məşğul olan türk xalqlarının şifahi yaddaşında və şifahi yaradıcılığında, albəttə ki, at, ox, yay, qılınc, çadır kimi predmetlər əsas idi. Bunlar, eyni zamanda həm də metaforik düşüncə tərzinin müqayisəyə predmetləri kimi də çıxış edir. Yəni xalq, şifahi yaddaşında müəyyən hadisəni, aşyanı özü üçün ən doğma, vacib hesab etdiyi predmetlə müqayisə edir. Bu mənada, şifahi yaradıcılıq məhsulu olan folklor matnlarında qəhrəmanların mövsiyi, dəvrəni, geyimi ilə bağlı işlənən hər bədii detal də özlüyündə simvolik mənaya malik olur. Bu predmetlərə nümunə kimi üzüük, qılınc, kəmər, sırtqa, balta, güzgü, bıçaq, qayçı, düymə, köynək və s. göstərmək olar.*

### SYMBOLISM OF SOME OBJECTS IN FOLKLORE

#### ABSTRACT

Various genres of oral folk creativity always attract attention for their originality and uniqueness in terms of poetic expression. This originality manifests itself more in the people's attitude and approach to various objects and objects in the creative process. These objects are related to people's daily life, behavior, clothing style, and at the same time, they also reflect the archaic-mythical way of thinking. For example, objects such as horses, arrows, bows, swords, and tents were essential in the oral memory and verbal creativity of the Turkic peoples, who led a more nomadic lifestyle and engaged in hunting. At the same time, they act as objects of comparison of the metaphorical way of thinking. In other words, the people compares a certain event or object in their verbal memory with the object they consider the most native and important to them. In this sense, in the folklore texts, which are the product of oral creativity, every artistic detail related to the life, behavior, and clothing of the heroes has a symbolic meaning in itself. Examples of these items are rings, swords, belts, earrings, axes, mirrors, knives, scissors, buttons, shirts, etc. can be shown.

**Key words:** symbol, folklore, ring, button, sword

### СИМВОЛИКА НЕКОТОРЫХ ПРЕДМЕТОВ В ФОЛЬКЛОРЕ

#### РЕЗЮМЕ

Различные жанры устного народного творчества всегда привлекают внимание своим своеобразием и своеобразием в плане поэтической выразительности. Эта оригинальность проявляется больше в отношении и подходе людей к различным предметам и объектам творческого процесса. Эти предметы связаны с повседневной жизнью, поведением, стилем одежды людей и в то же время отражают и архаико-мифический образ

мышления. Например, такие предметы, как лошади, стрелы, луки, мечи, палатки, имели важное значение в устной памяти и речевом творчестве тюркских народов, которые вели более кочевой образ жизни и занимались охотой. В то же время они выступают объектами сравнения метафорического образа мышления. Другими словами, люди сравнивают определенное событие или предмет в своей речевой памяти с тем предметом, который они считают наиболее родным и важным для себя. В этом смысле в фольклорных текстах, являющихся продуктом устного творчества, каждая художественная деталь, связанная с жизнью, поведением, одеждой героев, сама по себе имеет символическое значение. Примерами таких предметов являются кольца, мечи, пояса, серьги, топоры, зеркала, ножи, ножницы, путовицы, рубашки и т. д. можно показать.

**Ключевые слова:** символ, фольклор, кольцо, путовица, меч.

**Məsələnin qoyuluşu:** Şifahi xalq yaradıcılığının müxtəlif janrları poetik ifadə tərzi baxımdan hər zaman orijinallığı, özünəməxsusluğu ilə diqqət çəkir. Bu orijinalliq xalqın yaradıcılıq prosesində müxtəlif əşyalara, predmetlərə münasibətində, yanaşmasında daha çox özünü göstərir. Bu predmetlər xalqın məişəti, davranışları, geyim tərzi ilə bağlı olub, eyni zamanda arxaik-mifik düşüncə tərzini də özündə əks etdirir. Məsələn, daha çox köçəri həyat tərzi keçirən və ovçuluqla məşğul olan türk xalqlarının şifahi yaddaşında və şifahi yaradıcılığında, əlbəttə ki, at, ox, yay, qılinc, çadır kimi predmetlər əsas idi. Bunlar, eyni zamanda həm də metaforik düşüncə tərzinin müqayisə predmetləri kimi də çıxış edir. Yəni xalq, şifahi yaddaşında müəyyən hadisəni, əşyanı özü üçün ən doğma, vacib hesab etdiyi predmetlə müqayisə edir. Bu mənada, şifahi yaradıcılıq məhsulu olan folklor mətnlərində qəhrəmanların məişəti, davranışları, geyimi ilə bağlı işlənən hər bədii detal da özlüyündə simvolik mənaya malik olur. Bu predmetlərə nümunə kimi üzük, qılinc, kəmər, sırga, balta, güzgü, bıçaq, qayçı, düymə, köynək və s. göstərmək olar.

**İşin məqsədi:** Folklor mətnlərində işlənən əşyaların, predmetlərin ifadə etdikləri müxtəlif mənalara diqqət çəkmək və mətndə bu detalların işlənməsinin vacibliyi məsələsinə toxunmaqdır.

**Tədqiqat obyekti:** Məqalədə tədqiqat obyekti kimi Azərbaycan folklorunun müxtəlif janrlarına aid mətnlərdən istifadə olunmuşdur.

#### Əsas hissə:

**Üzük** nağıllarda fetişist təfəkkürün məhsulu kimi diqqəti cəlb edir (11, 178). Bu təfəkkürə əsasən əşyalar özündə müəyyən ruhu saxlamaqla, eyni zamanda həm də qeyri-adi güc və qüvvənin hərəkətə gətirilməsinə kömək edir. Bundan əlavə mətnlərdə üzük xalqın bu gün də yaşayışının nişanlanması, əhd-peyman bağlama kimi adətlərini simvolizə edir. "Kitabi-Dədə Qorqud"da pərinin Təpəgözün barmağına taxlığı üzük qeyri-adi gücün mifik təcəssümüdürsə, Beyrəyin Banıçıçayın barmağına taxlığı üzük əhd-peyman bağlama mərasimini əks etdirir. Bu ritualın izlərinə nağıllarımızda da ("Şəms və Qəmər" (2, 10), "Ölü Məhəmməd" (1,185)) kifayət qədər rast gələ bilərik. Folklor mətnlərdə üzük tənininmani da bildirə bilir. On altı il sonra Beyrək ozan qiyafəsində öz toyuna gəlir. Beyrəklə Banıçıçək arasında olan dialoqda üzük identifikasi əlamət kimi çıxış edir. Məhz üzüyün "nişanlarını" dedikdən sonra Banıçıçək Beyrəyi tanır. "Kitabi-Dədə Qorqud"da üzük tamamilə başqa bir ritual-mərasimin əsas atributu qismində də çıxış edir. Əsirlidən yurduna qayıdan Beyrək Banıçıçayın toyuna gəlib çıxır. Görür ki, Oğuz bəyləri hamısı toplanıb və ox atma mərasimi keçirirlər. Oğuz bəyləri hamısı kürəkənin üzüyünü nişan alıb attrılar. Beyrək də həmin mərasimə qoşulur və öz Yalançı oğlu Yalınçığın yayını dartıb qırır, kürəkənin üzüyünü öz oxu ilə vurub paralayır (10, 219). Paralanmış üzük isə, təbii ki, tamamlan-

mamış toy mərasimini simvolizə edir. Yayın qırılması sahibinin də taleyinin uğursuzluğu demək idi. Buna görə də Yalançı oğlu Yalıncıq isteyinə çata bilmir. Burada diqqətə çatdırmaq istədiyimiz maraqlı məqam isə toyda kürəkənin üzüyünün nişan qoyularaq keçirilən oxatma mərasimi ilə bağlıdır. Bu qədim oğuz adəti, güman ki, sonralar unudularaq tamam yaddan çıxmışdır. Folklorşunas V. Propp üzük, saç kimi əşyaları ruh çağırın predmetlər adlandırırdı (14, 177).

**Qılinc** qəhrəmanlıq dastanlarında qəhrəmanın ən yaxın köməkçisi, onun igidliyinin və yenilməzliyinin ən vacib atributu kimi çıxış edir. Hətta xalq bəzən öz qəhrəmanını yenilməz etmək üçün ona qeyri-adi gücə malik qılinc da bəxş edir. "Koroğlu" dastanında Koroğlunun misri qılinci ildirim parçasından idi. Bu, Koroğlu üçün əlavə məğlubedilməz güc qaynağını simvolizə edirdi. "Kitabi-Dədə Qorqud" dastanında da qılinc daha çox "qara polad üz qılıc" təşbehi ilə ifadə olunur və gücün, qüvvətin rəmzi kimi çıxış edir. Hətta abidənin Vatikan nüsxəsində Beyrək üçün gətirilən qiymətli və qeyri-adi hədiyyələr arasında qılinc da olur (8, 103). Lakin qılinc bəzən tamamilə fərqli arxaik-ritualın icrasında da vacib detal kimi iştirak edir. Məsələn, "Kitabi-Dədə Qorqud"da "Uşun qoca oğlu Səgrək boyu"nda Səgrək toy gecəsi nişanlısı ilə arasına qılinc qoyur. Boyun məzmunundan da göründüyü kimi, araya qoyulan qılinchansısa ritualın icrasına qoyulan qadağa kimi qəbul olunur. Bu andığmə və andın pozulması qadağası ilə bağlıdır. Səgrək nişanlısı ilə arasına qılinc qoymaqla toy ritualının tamamlanmasına mane olur. Orta-yə qoyulan qılinc həm də qəhrəmanların qovuşmasına çəkilən sədd kimi də anlaşıla bilər. Oğuzların məşhur andında da işlənir ki, "*qılincıma doğranım, oxuma sancılm...*". İnsanın başqa qılınca yox, məhz öz qılinci ilə doğranması, öz oxu ilə vurulması igid üçün, əlbəttə, faciəli tale idi. Bu mənada, toy gecəsi araya qoyulan qılinc toy mərasiminin yarımcıq qalmاسına səbəb olursa, başqa bir ritual mərasimin – and mərasiminin icrasını təmin edən detal kimi simvolizə edilə bilər. Bəzən qılinc həm də günahın bağışlanması təmin edən detal kimi çıxış edir. Yenə "Kitabi-dədə Qorqud"da Bayrəyin yalandan ölüm xəbərini gətirib Baniçəklə evlənmək istəyən Yalançı oğlu Yalıncıq canının bağışlanması üçün Beyrəyin qılincının altından keçir. "Basatin Təpəgözü öldürdüyü boy"da Basat Təpəgözün başını mağaradakı sehri qılınca kəsir. Deməli, bütün bu sadaladığımız süjetlərdə qılinc sakral atribut kimi çıxış edir.

"Abbas və Gülgəz" dastanında şah aşiq Abbası sinamaq qərarına gəlir. Sarı Xoca bir evə əlvan fərşlərin altından zəhərli almaz qılınclar düzür ki, Aşiq Abbas keçəndə parçalanıb ölsün. Lakin Abbas bu hiylənin də üstünü açır və evin qapısının ağızında dayanıb belə bir şeir deyir:

*Əttar dükanında bir molla gördüm.  
Tutubdu dəstində varağımı gör!  
Aldı cavabından, cavab anladı,  
Döndərdi, mənanın var, ağımı gör!* (5, 185)

Abbas sözünü qurtaran kimi almas qılıncların hamısı yastısına yerə düşür.

**Qırmızı kəmərin və qayçının** da xalqımızın arxaik təfəkküründə xüsusi simvolik mənası vardır. Folklor mətnlərində kəmər də qeyri-adi varlıqların gücü ilə əlaqələndirilir. Arxaik düşüncədə kəmər zülmətdə işığa sahib olmaq arzusunu simvolizə edir. Məhz buna görə də təzə gəlin köçən qızın belinə qırmızı kəmər bağlanması və ya qırmızı lent dolanması və bunun icrası əsnasında oğlan evinin nümayəndəsinin bunu xüsusi ritualla icra etməsi – xeyir-dua söyləməsi də yeni statusda qızı arzulanan uğuru, səadəti, işığı simvolizə edir. Yeni statusa keçmə mərhələsində inisiasiya prosesi keçirən qızın belinə 7 dəfə qırmızı lenti doladıqdan sonra belinə bağlanması da həmin sakrallığın numeral göstəricisi kimi qiymətləndirilməlidir. Bu gün dilimizdə işlənən "bel bağlamaq" ifadəsi də "güvənmək, etibar etmək" mənasındadır. Qırmızı

kəmərlə təzə gəlinin belini bağlamaq da nəslin, soyun davamını, artımını ona etibar eləmək mənasından qaynaqlanır. Cənubi Azərbaycandan toplanan məhəbbət dastanlarında da ən çox təsadüf olunan simvolik predmetlər arasında balta və qayçını göstərə bilərik.

**Bıçaq** da şifahi xalq yaradıcılığında, folklor mətnlərində sakral, mistik mənası olan predmetlər sırasında qeyd oluna bilər. Belə ki, yuxuda tez-tez qorxan insanların yastiğının altına gizlicə bıçaq qoyulması da həmin sakral inancın simvolik ifadəsi olmalıdır. Bir xalq bayatisında bıçaq sevgilisi üçün darixan aşiqin həsrətinin ağırlığını simvolizə edir:

*Qarpızı bıçaqlaram.  
Dörd yana saçaqlaram.  
Yar yadıma düşəndə,  
Yastiğı qucaqlaram.*

Xalq yaradıcılığında **güzgü** də predmet kimi iki dünya arasındaki sakral keçidi simvolizə edir. Güzgü xalqın möişətində daha çox qadın gözəlliyinin tərənnümü ilə bağlı işlənən detal kimi çıxış edir. Eyni zamanda mifoloji düşüncədə o dünyaya – ruhlar aləminə keçidi simvolizə edən sakral əşyadır. Vəfat edən insanların üzərinə güzgü qoyulması, evdə olan güzgülərin parça ilə örtülməsi, körpə uşağın güzgüyü baxdırılmaması kimi inanclar da sakral məkan kimi güzgündə şər ruhların olmasına inamın göstəricisidir.

Məhəbbət dastanlarında qadının **saçları** da gözəlliyinin tərənnüm vasitəsi kimi çıxış etməklə yanaşı, həm də simvolik olaraq sazı əvəzləyir. Yuxarıda saçın ruhlar aləmi ilə bağlılığı haqqında qeyd etdik. Dastanların qadın qəhrəmanları çox zaman saçlarından üç tel ayırib saz əvəzinə sinəsinə basır. Yəni qadın saç arxaik-ritual düşüncədə sazı simvollaşdırır: "Pəri naəlac qalib on iki hörük saçlarından bir tel ayırib, sinəsaz elədi, görək Əsməri nə cür geri qaytardı" (5, 154), "Pəri on iki hörük pərişan saçından bir tel ayırib sinəsinin arasına basdı, incə barmaqlarını təzənə eləyib görək nə dedi" (5, 188). Hətta "Abbas və Gülgəz" dastanında sazin canlı obrazı da yaradılır (5, 132).

"Leyli və Məcnun" dastanında Leyli də eyni cür edir: "Anası belə deyəndə Leyli qızardı. Sonra siyah saçlarından üç tel ayırib sinəsinə basdı, aldı görək anasına nə cavab verdi" (5, 199). Eyni dastanda Qeysin anası Reyhan xanım da oğlunu pərişan görəndə "durub gəlir oğlunun yanına, gərdəninə tökülmüş qulac saçını alıb sinəsaz elədi, görək Qeysə nə dedi" (5, 202). Eyni simvolik kecidə "Valeh və Zərnigar" dastanında da rast gelirik: "Zərnigar yasəmən zülfərindən üç tel ayırib sinəsaz elədi, basdı bağrına. Mirvari barmaqlarını da təzənə eləyib yasəmən tellərə çəkdi, dedi" (5, 293). Qopuzun-sazın da türk etno-mədəni sistemində qeyri-adi gücə sahib müqəddəs nəsnə olduğu məlumdur. "Kitabi-Dədə Qorqud"da işlənən "Dədəm Qorqud qopuzu hörmətinə vurmadım" ifadəsi də bunun bariz nümunəsidir. Əgər qopuz, saz müqəddəs hesab edilirdisə, deməli, onun transformasiya olunduğu obraz – saç (tel) də eyni sakral funksiyaya malik olmalı idi.

**Sırğa** da folklor mətnlərində daha çox qadın gözəlliyinin tərənnümündə istifadə olunan aksesuar olsa da, bəzən mistik mənaları da ifadə edir. "Əsl və Kərəm" dastanında Kərəm Əslinin gözəlliyini vəsf edərkən belə deyir:

*Atalıdı, analıdı  
Ördəklidi, sonalıdı.  
Qulaqları tanalıdı  
Ləl qırmızı geyinibdi (5, 119).*

“Abbas və Gulgəz” dastanında Becan Abbasın haqq aşığı olmasını sınayan zaman ona müxtəlif hiylələr – sinaqlar qurur. Abbas bütün sinaqlardan üzüağ çıxır. Pəri xanım da yuxarıdan baxıb bu işə sevinir. Başını bulayıb gülmək istəyəndə qulağındakı sırganın səsi otağa düşür. Abbas sırganın səsini eşidib aşağıdakı şeiri deyir:

*Mənim yarım qaş oynadar, baş bular.  
Göz süzdürər, dil tərpədər, baş bular  
Qıbləgahım başım üstdən baş bular.  
Tez azdi, sırganın var ağını gör! (5, 185).*

Bunun doğruluğunu yoxlamaq üçün Şah Abbas Pəri xanının yanına adam göndərir və əmin olur ki, sırgalar həqiqətən səs edib. Göründüyü kimi, qadının qulağında aksesuar kimi asılan sırga səs çıxararaq haqq aşığına kömək edən bədii detala çevrilir.

**Papaq** folklor mətnlərində daha çox sehrli, köməkçi predmet qismində çıxış edir. Geyim aksesuarı olan papaq fərqli etno-mədəni sistemlərdə xüsusi mənə kəsb etmişdir. Şamanlar baş geyiminə və onun quruluşuna xüsusi önəm verirdilər. Qızılbaşlar on iki imam eşqinə başlarına on iki zolaqlı papaq qoyurdular. Xalqımızın düşüncəsində də papaq kişi üçün ən mühüm simvollardan biri hesab olunur. Professor Təhsin Mütəllimov Ə.Haqverdiyevin yaradıcılığı ilə bağlı belə bir fikir səsləndirir ki, “Haqverdiyev əsas etibarilə baş geyiminə diqqət yetirir. Bu detal çox vaxt surətin ictimai vəziyyəti və fərdi xarakteri haqqında təsəvvürü tamamlamağa xidmət edir” (13, 223).

**Köynək** də ilk anlamda sadəcə üst geyimi kimi xarakterizə olunsa da, özündə bir çox fərqli, sirlili mənaları da ehtiva edir. Bu əşyadan həm yazılı ədəbiyyat nümunələrində, həm də şifahi yaradıcılıq materiallarında bədii detal kimi istifadə olunur. “Yusif və Züleyxa” əsərində atası Yaqub peygəmbər oğlu Yusifə köynək göndərir. “Kitabi-Dədə Qorqud”da Banıcıçək nişanlısı Beyrəyə qırmızı qaftan (köynək) göndərir. Daha sonra Yalançı oğlu Yalıncıq da Beyrəyin köynəyini qana bulayaraq Oğuz bəylərini Beyrəyin öldüyünə inandırır. Əgər Banıcıçeyin göndərdiyi köynək toy müjdəsi verirsə, Yalançı oğlu Yalıncığın gətirdiyi köynək ölümü – qara xəbəri simvolizə edir. Əsirlikdən qayıdan Beyrəyə bacıları onun qaftanını (köynəyini) verirlər və Beyrək bu köynəkdə tanınacağını anlayıb onu geyinmir. Deməli, köynək həm də identifikasiq nişan kimi simvolizə oluna bilər. Öz köynəyində tanınacağını anlayan Beyrək boynuna dəvə çuvalı keçirir. Təsadüfi deyil ki, “Kitabi-Dədə Qorqud”da düşmənlər də “köynəyinin arxası yırtıxlı” təyini ilə təsvir edilir. Eposun sonuncu boyunda Bamsı Beyrəyin dilindən verilən aşağıdakı misralarda *qaftan* (köynək) – *kəfənlə* qarşılaşdırılır, müqayisə edilir:

*Qazanın yaxşı qaftanların çoq geymişəm  
Bilməzsəm, kəfənim olsun (10, 166).*

Köynək həm də doğmaliq rəmzi kimi verilə bilər. “Koroğlu” dastanında Eyvazı oğulluğa götürən Nigar xanım onu köynəyinin yaxasından keçirir və doğmalaşdırır.

Köynək xalq bayatlarında da tez-tez rastlanan predmetlərdəndir. Xoyrat üzərində qurulan İraq-türkman xalq mahnısında belə deyilir:

*Kətan köynək dizdən yar  
Həyam aldım üzdən yar.  
Uyma ellər sözünə,  
Ayaq kəsmə bizdən, yar!*

*Kətan köynək, bədən dar  
Məni qoyub gedən yar.  
Əvvəl belə deyildin,  
Səni bir öyrədən var (6, 143).*

Xalq yaradıcılığında işlənən belə detallardan biri də **düymədir**. Düymə geyim aksesuarı kimi müasir dövrümüzdə də həm kişi, həm də qadın geyimlərinin vacib detallarındandır. Diqqətimizi çəkən maraqlı məqam budur ki, papaq daha çox kişi qəhrəmanlarının geyimi ilə bağlı işlənirsə, şifahi və yazılı mətnlərdə düymə daha çox qadın geyim aksesuarı kimi işlənir.

Düymənin də həm şifahi yaradıcılıqda, həm də yazılı ədəbiyyatda maraqlı poetik ifadə şəkilləri ilə rastlaşırlıq. "Kitabi-Dədə Qorqud"da "Salur Qazanın evinin yağmalandığı boy" da Qazan xanın məclisində olan kafir qızlarının tərənnümü zamanı düymə detali diqqət çəkir: "Doquz qara gözlü, xub yüzlü, saçı ardına örilü, *köksi qızıl dügməli*, əlləri biləgindən qinalı, barmaqları nigarlı məhbub kafir qızları" (10, 37).

"Abbas və Gülgəz" dastanının sonunda şair Vəlinin dilindən verilən duvaqqapmada da gözəlin zahiri görkəminin tərənnümü zamanı düymə detali təsvir edilir:

*...Yoldaşı ilqarlı gəlin.  
Ağ sinəsi qarlı gəlin.  
Yenə ucu düymələnib  
Əttar sədri parlı gəlin (5, 193).*

"Nəcəf və Pərzad" dastanının sonunda aşiq Nəcəfin dilindən deyilən duvaqqapmada da aşiq gözəlin zahiri gözəlliyyini və geyimini tərənnüm edərkən yenə "gümüş düymə" detalından istifadə edir:

*Asta yeri, bir ərzim var,  
Adı Gilə, ağrin alım!  
Gümüş əzdir, düymə düzdür,  
İncə belə, ağrin alım! (5, 267).*

Düymə sakral atribut kimi "Əsli və Kərəm" dastanında da işlənir. Hələb paşasının təkidi ilə Qara keşş Əslini Kərəmə verməyə məcbur olur. Paşanın əmri ilə qırx gün, qırx gecə toy, şadlıq olur. Əslini Kərəmə verirlər. Keşş çox hiyləgər və cadugər idi. Tez qız qirmızı xaradan don hazırladır. Döşünə tilsimbənd düymələr tikdirir. Üçüncü gün Əslinin yanına gəlib donu öz əli ilə ona geyindirir və deyir ki, bu düymələri özün açma, qoy düymələri Kərəm açsın. Kərəm gəlin otağına girib görür ki, Əsli xan alxaraya (qirmiziya) bürünüb, özünə də yetmiş yeddi qələm ilə bəzək vurub. Əsli Kərəmə deyir ki, "atam babal salıb ki, donumun düymələrini sən açsan" (5, 119). Kərəm nə qədər çalışsa da, düymələri aça bilmir. Kərəm başlayır oxumağa

*Aman fələk, dad eylərəm əlinnən,  
Açılsın Əslidən düymə, mən öldüm.  
Əsli xan ağlayar, Kərəm alışar  
Açılsın Əslidən düymə, mən öldüm (5, 120).*

Kərəm oxuyanda Əslinin yaxasındaki düymələrdən biri açılır. Daha sonra Kərəm yenə oxuyub Allahu, peyğəmbəri, imami köməyə çağırır. Əslinin yaxasındaki düymənin o biri də açılır, lakin yuxarıdakı düymə yenidən bağlanır. Tilsim pozulmur. Kərəm ağlaya-ağlaya təkrar oxuyur:

*Atan keşiş, kilsələrdən kəndi var.  
Hiyləgərdi, dilmək olmur, fəndi var.  
Bir düymənin həştad səkkiz bəndi var  
Açısın Əslidən düymə, mən öldüm (5, 120).*

Kərəm sözünü qurtaranda düymələr sona qədər açılır. Sonuncu düymə açılanda digər düymələr təkrar bağlanır. Kərəm yenidən oxuyaraq düymə kəsən zərgəri lənətləyir:

*Düymə kəsən zərgər, əlin qurusun  
Açısın Əslidən düymə, mən öldüm (5, 121).*

Düymələr yenə bir düymə qalanacaq açılır. Kərəm bir bənd də oxuyanda təkrar bütün düymələr bağlanır. Bir neçə dəfə düymələr sonuncu düyməyə qədər açılıb-bağlanır. Sonuncu düymə açılanda bir od çıxıb Kərəmin sinəsinə düşür. Kərəm yanmağa başlayır və alovunu söndürmək mümkün olmur. Kərəm tamam yanıb külə dönür. Göründüyü kimi paltarda detal kimi daha çox qadın gözəlliyyinin tərənnümündə istifadə edilən düymə dastan mətnində şərin təmsilçisi olan Qara keşisin çirkin niyyətinin simvolik ifadəsi kimi çıxış edir.

Molla Cümənin düzüb-qoşduğu “Baxış bəy və Leyla xanım” dastanında da düymə oxşar mənəni ifadə edən detal qismində çıxış edir. Baxış bəy də Leylanı axtara-axtara bir naməlum şəhərə gəlir. Şəhərin kənarında rast gəldiyi bir qarıdan onu qonaq saxlamasını xahiş edir. Baxış qariya “qarı nənə” deyəndə bu söz qarının xoşuna gəlmir. Qarı Baxışa deyir ki, “paltarımı dəyişsəm, 17 yaşlı qızı oxşayaram”. Qarı Baxışı evinə gətirir. Özü yan otağa keçib paltarını dəyişib *qoşa düyməli* təzə paltarını geyinir və Baxışın yanına gəlir. Qollarını Baxışın qoynuna salıb üzündən-gözündən öpür, nazlanıb işvələnir. Baxış qariya bərk acıqlanır. Qarı Baxışa belə deyir:

*Mən sənin Leyla yarınam.  
Getmə, oğlan, getmə, dayan.  
Başlanmış qoşa narınam,  
Getmə, oğlan, getmə, dayan (12, 573).*

Daha sonra qarı Baxışdan onun paltarını qucaqlamasını istəyir:

*Amandı, quc qumaşımı.  
Getmə, oğlan, getmə, dayan.*

Göründüyü kimi, qarının geyindiyi təzə paltarda təsvir olunan yeganə detal qoşa düyməsidir. Qarının paltarının rəngi verilməsə də, qoşa düyməli olması xüsusilə vurgulanır. Qarı Baxışdan dönə-dönə onu qucaqlamasını istəyir. Ehtimal ki, qarının geyindiyi paltarın da qoşa düymələri sehrli idi – tilsimli idi. Əgər belə olmasaydı, qarı paltarı geyəndən sonra Baxışa özünü Leyla kimi təqdim edib “mən sənin Leyla yarınam” deməzdi və ya “əlli qızı dəyər nazım”, – deyib nazlanmazdı. Süjeti “Əsli və Kərəm” dastanına bənzəyən “Baxış bəy və Leyla xanım” dastanı nikbin sonluqla tamamlanır.

Düymə təkcə aksesuar kimi yox, mifoloji düşüncədə həm də qadın bədəninin gözəlliyyinin, cazibəsinin qoruyucusu kimi də simvollaşır.

Düymə bədii detal kimi folklorun digər janrlarında da müəyyən funksiya daşıyır. Buna nümunə kimi xalq oyunları içərisində “Düymə-düymə” oyununu, uşaq sanamaları arasında “İynə-iynə, ucu düymə” misraları ilə başlayan sanamanı göstərə bilərik.

“Düymə-düymə” oyununda bir neçə nəfər iştirak edir. Əvvəlcə düyməni gizlədəcək adam seçilir. Ona görə də bir nəfər iştirakçıları sıra ilə yığıb sayır:

- A pişiy, kimin pişiyisən?
- Molla Əhmədin pişiyiyəm.
- Molla Əhmədin nəyi var?
- Bir oğlu, bir qızı var.
- Çaqqır-çuqqur çayı var.
- Götə muncuxlu iti var.
- Əlli batman yağı var.
- Onca arşın biğı var.
- Əvində bir xanım var
- Oturub kilim toxuyur.
- Onnan kiçiy qardaşı
- Allahın kəlamin oxur (7, 402-403).

Son misra kimdə bitərsə, həmin adam əlindəki düyməni papaqların, ya da yaylıqların altında gizlədir. Kim düymənin yerini düzgün tapsa o bir xal qazanır. Əgər səhv desə, təkrar bir də düyməni axtarır.

Uşaq sanamaları içində yaygın olan “İynə-iynə, ucu düymə” sanamasında da düymə aksesuar kimi deyil, arxaik düşüncənin simvolik relikti kimi qiymətləndirilməlidir:

*İynə-iynə  
Ucu düymə.  
Şam ağacı  
Şatır keçi  
Qoz ağacı  
Qotur keçi (4, 428).*

Bundan əlavə folklorun geniş yayılmış bayati janrında da bədii detal kimi düymədən istifadəni görə bilərik. Düymə aksesuar kimi daha çox qadın gözəlliyi ilə bağlı işlənsə də, bəzi bayatlarda düymə kişiyə aid aksesuar kimi işlənir:

*Oğlan, adın Əlidi  
Qolların düyməlidid.  
Çox gəzib, çox dolanma,  
Qızlar deyər, dəlidi (3, 22).*

Həmin bayatının başqa bir variantı da aşağıdakı kimidir:

*Oğlan adın Əlidi.  
Qolları düyməlidid.  
Qurban olum qardaşa  
Səfərə getməlidid (3, 100).*

Düymə bəzən ölüm, ayrılıq məfhumunun metaforik bənzətməsi kimi çıxış edir:

*Balakən böyük kənddi.  
Düyməsi qızıl bənddi.  
Ölüm Allah əmridi,  
Ayrılıq yaman dərddi (3, 24).*

Başqa bir xalq bayatisında düymə ağ rənglə yanaşı işlənir:

*Məsinə, can məsinə.  
Ağ qolun düyməsinə.  
Bu canım qurban olsun,  
Balamin kirvəsinə (3, 193).*

Və ya düymə sevgilinin köynəyindəki bəzək aksesuarı kimi metaforik təsvir detallı qismində çıxış edir:

*Yar köynəyi bizdədi,  
Düymələri düzəldədi.  
Getdim yarı görməyə,  
Dedilər Təbrizdədi (3, 195).*

Bəzən düymə qızların yaxasında sadəcə aksesuar kimi təsvir olunur. Lakin arxaik düşüncədə düymə, əslində, qızlar üçün təmizliyin, bakırəliyin qorunmasını təmin edən mistik, simvolik detaldır. Maraqlıdır ki, bədii mətnlərdə qadın bədəninin gözəlliyyinin tərənnümü zamanı ən çox müraciət olunan və haqqında ən çox şeirlər yazılmış, müqayisələr, bənzətmələr edilən detal düymədir. Cünki yaxada olan düymə arxaik-ritual qatda həm də qadın bədəninin gözəlliyyinin, cazibəsinin simvoludur. Xalq bayatisında deyildiyi kimi:

*Ağacdakı xurmalar.  
Qız, yaxanda düymələr.  
Qız, üstündə qan olar.  
Qaş-gözün az sürmələ (3, 202).*

Bayati üstündə oxunan aşağıdakı toy nəğməsində də düymə yarına qovuşmağa can atan oğlanın arzusunun simvolik ifadəsinə çevirilir:

*Yeri-yeri, gəlirəm.  
Ağam, xan otağında.  
Qolumu düyməlirəm,  
Ağam xan otağında.  
Aç qoynunu, mən girim.  
Əsgərlidən gəlirəm*

Düymə metaforik simvol kimi dünya ədəbiyyatında da işlənir. Hans Xristian Andersonun "Düyməcik" nağılı buna misal ola bilər (9, 160).

**Nəticə:** Nəticə olaraq deyə bilərik ki, xalq yaradılığında işlənən hər bir detalözündə aid olduyü sosial-mədəni sistemin bir izini mühafizə edərək daşıdığı həqiqi məna yükündən əlavə, arxaik-mifik dəyərləri də simvollar şəklində kodlaşdırıa bilər. Buna görə də folklor mətnlərində təsvir edilən ən adı detallar, əşyalar, predmetlər diqqətlə təhlilə cəlb edilməlidir. İnanırıq ki, belə predmetlərin təhlili həmin sosial-mədəni sistemin daha dərin qatlarına nüfuz etməyə və qaranlıq qalan bir çox sirlə məqamların aşkarılmasına imkan yaradacaqdır.

#### **ƏDƏBİYYAT**

1. Axundov Ə. Azərbaycan nağılları. Beş cilddə. III cild. Bakı, Şərq-Qərb, -296 s.
2. Axundov Ə. Azərbaycan nağılları. Beş cilddə. IV cild. Bakı, Şərq-Qərb, -336 s.
3. Azərbaycan bayatları. Bakı. Elm və təhsil. 2022 -316 s.
4. Azərbaycan Folklor Antologiyası. XII kitab. (Zəngəzur folkloru). Bakı, Səda, 2005, -428 s
5. Azərbaycan Folklor Külliyyəti. XX cild. Dastanlar (X kitab). Bakı, Nurlan, 2010, -392 s.
6. Azərbaycan folkloru antologiyası, II kitab (İraq-türkman folkloru). Bakı, Nurlan, 2009, -436 s.
7. Azərbaycan Folkloru Antologiyası. VIII kitab (Ağbaba folkloru), Bakı, Səda, 2003, .
8. Dədə Qorqud kitabı (Vatikan nüsxəsi). Bakı. Xan. 2018. -288 s.
9. Hans Xristian Anderson. Nağıllar. Bakı. Öndər. 2004, -160 s.
10. Kitabi-Dədə Qorqud. Bakı, Öndər, 2004, -376 s.
11. Qarayev S. Quliyev H. Azərbaycan nağılları: Obrazlar və funksiyalar. Bakı. Savad. 2021. -456 s.
12. Molla Cümə.Əsərləri. Bakı, Lider, 2006, -573 s.
13. Mütəllimov T. Əbdürəhimbəy Haqverdiyevin poetikası. Bakı, Yaziçı, 1988, - 328 s.
14. Пропп В.Я. 1946. Исторические корни волшебной сказки. Л., изд. Ленинградского университета, -340 с.